



№ 103 (9848) 20 may 2025-ci il ÇƏRŞƏNBƏ AXŞAMI

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

QƏZETİN ƏSASI 1918-Cİ İLDƏ QOYULMUŞDUR



Azərbaycan sülh gündəliyinə sadıqdır

Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazanması ilə ümumilikdə regionda reallıqları dəyişdi. Hələ işğal dövründə Baki hər zaman iki standartlara, ədalətsizliyə qarşı bütün yüksək tribunalardan boyan edirdi ki, torpaqlarının işgalini ilə barışmayacaq, hansı yolla olur-olsun, ister dənisiqlər, isterse do mühərribə olsun, orazilərini azad edəcək. İkinci Qarabağ savaşında 23 saatlıq antiterror tədbirləri Azərbaycanın bu bəyanatlarının gerçəklidə qətiyyətə yerinə yetirilməsini gözərlər öbüntə sərdi. Həmçinin beynəlxalq ictimaiyyət do onilliklərdər dalaşına dərnəməsi münəaqisənin hərb yolu ilə həllindən sonra Cənubi Qafqazda sülh üçün yaranan tarixi fürsəti görmüş oldu.

Vətən müharibəsindən dördən sonra Ermənistana sülh təklif eden və özünün beynəlxalq hüquqa osaslanan beş baza principini təqdim edən əlkəmiz ötən müddət arzında bu istiqamətdə əməli addimlar atıb.

İki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyasına start verilmişsi, Qazaxın dörd kəndinin bir gülə belə atılmışdan, bir itki verilmədən qaytarılması, eyni zamanda Azərbaycanla Ermenistan arasında sülh sazişi layihəsinin mötənətənən ətrafında danışçılar prosesinin yekunlaşması normallaşmaya aparan yoluñ müüm adımlarından ki, bütün bunlar möhz Bakının xüsusi seyərləri sayesinde mümkün olub.

Hazırda issa sülh müqaviləsinin imzalanmasına yegane manəyaradan mesələlər Ermənistana Azərbaycan əraziyinə iddia olan konstitusiyasını dəyişməməsi və ATƏT-in keçmiş Minsk qrupuna da lüzum qalmayıb. Mölmən həqiqətdir ki, keçmiş Minsk qrupu fealiyyət göstərdiyi 28 ilə münaqişənin Ermənistannın xeyrinə dəndurulmasına çalışır, problemin mühərribə yolu ilə həllinin mümkün olmadığını iddia edirdi.

Cənubi Ermənistana konstitusiyasının preamble hissəsində müstəqillik bayannamesinə istinadən ərazi iddiaları yer alır. Ermənistana inдиyə qədər konstitusiyasını dəyişməməkdə israr et-

məkələ əslində torpaqlarımıza iddiasından əl çəkmək istəmodiyini aydın göstərir.

Həmçinin dünyada artıq Qarabağ münaqişəsi adlı bir münaqişə mövcud olmadığı üçün ATƏT-in keçmiş Minsk qrupuna da lüzum qalmayıb. Mölmən həqiqətdir ki, keçmiş Minsk qrupu fealiyyət göstərdiyi 28 ilə münaqişənin Ermənistannın xeyrinə dəndurulmasına çalışır, problemin mühərribə yolu ilə həllinin mümkün olmadığını iddia edirdi.

Bitmək bilməyen nəticəsiz danışıqlardan təngə golən Azərbaycanın torpaqlarını güclənmişdən azad edərək suverenliyini bərpə etməsi ilə Qarabağ münaqişəsi do birdəfəlik həll olundu. Bununla da növbəti möqəm, sülh müqaviləsinin imzalanmasına zamanı yetidi. O sülh müqaviləsi ki, birbaşa regionda tohľükəsizliyin, inkişafin, təroqqinin açarıdır.

→ 8

Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın yeni dövrü başlayır

Hazırda Azərbaycan Avropaya "yaşıl enerji" döhlizi çökəməyidən hədəfliyə. Odur ki, Tiranada dövlətimizin başçısının Al rosmileri ilə görüşündə Azərbaycan, Qazaxistan və Özbəkistan prezidentləri soviyyəsində Xəzər denizi vəsaitlə Mərkəzi Asiyadan bərpa olunan enerji resurslarının ötürülməsi sahəsində imzalanmış strateji tərəfdəşliq haqqında saziş, həmçinin Qara dənizin dibi ilə həvəzənləri enerji resurslarının ixracı üçün elektrik kabel xətti layihələrinə də toxunulub. Avropa İttifaqı ilə əməkdaşlıq üçün bu istiqamətlərdə geniş imkanların olduğu qeyd edilib.

Xatırladıq ki, bu il yanvarın 9-da Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşa dövlətimizin başçısına zəng etmişdi və telefon səhbəti zamanı da Azərbaycan ilə Al arasında nəqliyyat, xüsusi Orta dəhizlər marşrutu üzrə daşımalar, Xəzər və Qara dəniz hövzələrinin birləşdirən "yaşıl enerji" döhlizinin yaradılması layihəsi, Azərbaycanın Avropa İttifaqına üzv oluklərə qaz ixracı və enerji sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılmışdı.

→ 9



Fransa beynəlxalq qanunları kobud səkildə pozmaqda davam edir

Ötən illər ərzində Parisin on qəddar və amansız müstəmələkə siyasetinə moruz qalan ölkələrdən biri də Əlcəzairdir. Müxtəlif illərde bu ölkədə fransızlar 1,5 milyon nəfəri böyük amansızlıqla qoşlu yetirib, 100 minlərlə insan Ağır yaralayıblar. Tarixi mənbələrdən məlumdur ki, Fransa hökuməti Əlcəzairdə hakimiyətinə təhlükə yaradın xalq hörcətən qarşısını almaq üçün bu ölkəyə 500 min nəfərdən ibarət ordu hissəsi yeriib. Böyük güclə xalq hörcətən yarımaga çalışıb. Təkdütü qanlılarla kifayətənən Paris işğal etdiyi, soyqırımı törətdiyi Əlcəzairin ərazisində 5 milyondan çox mina basdırıb. Demokratiyadan, insan azadlığından dom vuran Fransa hömən minlərlə xəritələrini hələ də Əlcəzair tərəfinə verməyib. İnsanların ölümüne səbəb olan bələ yaramaz eməllər tərəfən Parisin demokratiyadan danışmağa mənəvi haqqı yoxdur.

Fransa işğal etdiyi Cibuti, Nigəriya və Çadda da bir-birinin arda cənəcə boşoruyut tarixinə qara ləkə gətirən eyni qanlı eməlləri tördərib. Tarixə "elm adamlarının soyqırımı" kimi yazılış hadisəni də fransızlar tördəblər.





Milli Məclisin Sədri Sahibə Qafarova Roma Papasının taxtaçıxma mərasimində iştirak edib



Mayın 18-də Vatikanda Müqəddəs
Pyotr meydənində Roma Papası
XIV Leonun taxtaçıxma mərasimi
keçirilib.

Milli Məclisin Mətbuat və ictimaayıt-
la əlaqələr şöbəsindən verilən məlumat
göro, dövlət və hökumət başçılarının, parlament
söhrələrinin, ruhanilərin, görkəmlər ic-
timaayıt nümayəndələrinin iştirak etdiyi
mərasimdə ölkəmiz Milli Məclisin Sədri
Sahibə Qafarova tomsuz edib.

Milli Məclisin Sədri mərasim çərçivə-
sində keçirilmiş görüsədə Papa XIV Leoya
Roma papası seçilmişsi münasibətlə Azə-
rbaycan Respublikasının Prezidenti İlham
Əliyevin tövrikələrini çatdırıb, ona fəaliyyə-
tində uğurlar arzulayıb.

"Azərbaycan"

Milli Məclisin Sədri Sahibə Qafarovanın rəhbərliyi ilə Azərbaycan parlament nümayəndə heyətinin İspaniyaya rəsmi səfəri başlayıb

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə
Azərbaycan parlament nümayəndə heyəti İspaniya
Krallığına rəsmi səfər edib.

Milli Məclisin Mətbuat və
ictimaayıt-la əlaqələr şöbə-
sindən verilən məlumatə gör-
ro, Madrid şəhərinin Barahas

Beynəlxalq Aeroportunda
Milli Məclisin Sədrini ölkə-
mizin İspaniya Krallığında
fövqəladə və selahiyətli sə-
fər edib.

firi Ramiz Həsənov və digər
rəsmi şəxslər qarşılıqlılar.

Səfər çərçivəsində Milli
Məclisin Sədrinin bir sərə
ni mənasibətlərini nozor
da tutulur. Görüşlərdə Azə-
rbaycan-İspaniya parlamentlər-

arası mənasibətlərinin bu gü
nün və gələcək inkişafı barə
müzakirələr aparılacaq.

Rəsmi səfər mayın 20-də
başa çatacaq.

"Azərbaycan"

Hikmət HACIYEV: "Azərbaycan və İran
iqtisadi əməkdaşlığı davam etdirməli,
ikitərəfli əlaqələri gücləndirməlidir"



Azərbaycan ilə İran iqtisadi əməkdaşlıq əlaqələrini da
vam etdirməli və gücləndirməlidir. Biz Avrasiya regionunda
inkışaf edən xoşbəxt ölkəyik. Bismi Türkiyə, Rusiya və
İran ilə çoxtərəfli əməkdaşlıq əlaqələrimiz var.

AZƏRTAC xəber verir ki, bu
sözləri Azərbaycan Respublikası
Prezidentinin köməkçisi -
Prezident Administrasiyasının
Xarici siyaset məsələləri sö
bəsinin müdürü Hikmət Hacıyev
Tehranda keçirilən Dialoq
Forumunun panelində deyib.

Bu xüsusda o, 3+3 formatının
əhəmiyyətinə toxunub. Bölgəde regional təşkilatların
funksiyonlarının artırılmasının
vaciibiyini qeyd edərək, iqtisadi əməkdaşlıq Təşkilatının,
AQEM-in və İslam Əməkdaşlıq Təşkilatının fəaliyyətini vurgulayıb. "Biz İsl
am Əməkdaşlıq Təşkilatı çərçivəsində İranla əməkda
şlıq edirik. Çünkü islam hom
royliyi principle bizim üçün vac
ibidir", - deyə H.Hacıyev əla
vo edib.

Sülh üçün münbət şərait var.
Qazandığımız Qələbə xalq
mənim qanı bəşərənən gəlib.
Azərbaycanla Ermanistana

münasibətlərindən hərbi
elementlər - xüsusilə hərbi
tosavüz olunmuş gündəliklər
çəxarılıb. İşğala hərbi-siyasi
vəsillərlər son qeybulub. Azə
rbaycan regionu sülh və sabitli
yoğruların BMT-nin qərarları
və qətnamələri "iki dövlət" prinsipinə əsasında həlli
ni dəstekləyir.

Azərbaycan malik olduğu
förgli geosiyasi kimliyi osasında
förgli regionlarda aktiv dip
lomatik fealiyyət aparrı - Co
nubi Qafqaz, Xəzər və Qara
deniz hövzəsi, postsovət mö
kəm, Mərkəzi Asiya, Yaxın
Şəhər və sər".

Azərbaycan ilə Ermənistana
arasında sülh sazişinə də
münasibət bildirən Prezidentin
köməkçisi vurgulayıb: "İndi
Azərbaycan regionda yeni sta
tus-kvo və reallıq yaradıb.

Sülh üçün münbət şərait var.
Qazandığımız Qələbə xalq
mənim qanı bəşərənən gəlib.
Azərbaycanla Ermanistana
münasibətlərindən hərbi
elementlər - xüsusilə hərbi
tosavüz olunmuş gündəliklər
çəxarılıb. İşğala hərbi-siyasi
vəsillərlər son qeybulub. Azə
rbaycan regionu sülh və sabitli
yoğruların BMT-nin qərarları
və qətnamələri "iki dövlət" prinsipinə əsasında həlli
ni dəstekləyir.

Azərbaycan malik olduğu
förgli geosiyasi kimliyi osasında
förgli regionlarda aktiv dip
lomatik fealiyyət aparrı - Co
nubi Qafqaz, Xəzər və Qara
deniz hövzəsi, postsovət mö
kəm, Mərkəzi Asiya, Yaxın
Şəhər və sər".

Hikmət Hacıyev İranın
Milli Təhlükəsizlik üzrə
Ali Şurasının sədri ilə görüşüb

Azərbaycanla İspaniya arasında siyasi əlaqələrin inkışafında müsbət dinamika müşahidə olunur



Milli Məclisin Sədri Sahibə Qafarova İspaniya Kral
lığına rəsmi səfəri çərçivəsində bu ölkə Senatının Sədri
Pedro Rollanla görüşüb.

Azərbaycan parlamentinin
səpkerini salamlayan Senat
Sədri Pedro Rollan ölkələri
arasında münasibətlərin
daha da genişləndirilməsində
maraqlı oldularını söyleyib.
O, parlamentlərin arasında
əlaqələrin genişləndirilmə
məqsədini böyük əhəmiyyət ver
diyini, eyni zamanda hök
mətlər arasında əməkdaşlığı
da destəkləməyə hazır olduğunu
bildirib.

Senat Sədri Azərbaycan
iqtisadi inkişaf göstərici
lərini tqəddir edərək, ispan
şirkətlərinin ölkəmizdə, xüsusilə
möqüvvət sahəsində feali
yotunu destəklədiklərini vur
gulayıb. O, ölkələrimiz ar
asında enerji sahəsində əmək

daşlığı da yüksək qiymətlən
diriklərini söyleyib.

Milli Məclisin Sədri Sahibə
Qafarova öz növbəsində Azə
rbaycanla İspaniya arasında
bir sıra sahələrdə əlaqələrin ugur
lu inkişafını qeyd edib, o
cümədən iqtisadi sahəde müsbət
əməkdaşlıq təcrübəsinin möv
cud olduğunu söyləyib. Spiker
Sahibə Qafarova digər sahələr
da əməkdaşlıq inkişafı
fürsətini geniş imkanların olduğunu
diqqət çatdırıb.

Milli Məclisin Sədri Sahibə
Qafarova son dövrələrdə si
yasi əlaqələrin inkişafında
müsəbat dinamikanın müsbət
olduğunu bildirərək, İspaniya
Krallığı Hökumətinin COP29-də
iştirak etmək möqsədilə İspaniya Krallığı

çərçivəsində ölkəmizə səfəri,
Azərbaycan Prezidenti İlham
Əliyevlə görüşü və bu görüş
zamanı əlaqələrin inkişafı üz
rə əldə olunmuş razılıqları
qeyd edib.

Senat Sədri Pedro Rollan
da COP29-də iştirak etmək
möqsədilə İspaniya Krallığı

Hökumətinin Sədri Pedro
Sanchezə yanşı, senat üzvü
nin de Azərbaycana səfər et
diklərini xatırladaraq, senator
ların bu müsbət beynəlxalq
tədbirin möhtəşəm təşkilini,
eyni zamanda Azərbaycan cə
miyyətinin dinamikliyini mü
sbəhidə etdiklərini söyleyib.

Səfət zamanı spiker Sa
hibə Qafarova parlamentlər
arasında əməkdaşlığın inkişaf
fimin əhəmiyyətini vurgulayıb.
Bu çərçivədə parlament
nümayəndə heyətlərinin qar
şılıqlı səfərlərinin önmə diq
qəto çatdırılb. Görüşdə eyni
zamanda parlament komitələ
rələrini biri olduğunu vurgulanıb.
Görüşdə əvvəl spiker Sa
hibə Qafarova xatırı kitabını
imzalayıb. Hökumətin Azərbay
can parlament nümayəndə hey
əti İspaniya Krallığı Senatının
plenar iclas zali ilə tanış olub.

"Azərbaycan"



ri arasında əməkdaşlığın qu
rulması barədə fikir mübadiləsi
aparılıb.

Səfət zamanı ölkələrin
arasında humanitar sah
də əməkdaşlıq məsələləri de
nozordan keçirilib. Təhsil,
mədəniyyət sahələrində əla
qəllerin xalqlarımızı bir-birinə
daha da yaxınlaşdırıcı qeyd
olunub. Pedro Rollan ölkə
mizdə ispan dilinə göstərilən
maraq və diqqət gərə təşəkkür
künlərini ifadə edib. Görüşdə
multikultural dayorlara hö
rəmətin Azərbaycanla İspaniya
birlişdirən xüsusiyətlər
dən biri olduğunu vurgulanıb.

Görüşdə əvvəl spiker Sa
hibə Qafarova xatırı kitabını
imzalayıb. Hökumətin Azərbay
can parlament nümayəndə hey
əti İspaniya Krallığı Senatının
plenar iclas zali ilə tanış olub.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi -
Prezident Administrasiyasının Xarici siyaset məsələləri
səbəsinin müdürü Hikmət Hacıyev Tehranda keçirilən
Dialoq Forumu çərçivəsində İranın Milli Təhlükəsizlik
üzrə Ali Şurasının sədri Əli Əkbər Əhmədian ilə görüşüb.

AZƏRTAC xəber verir ki, görüşdə qarşılıqlı əlaqələrin inkişafı
və regional təhlükəsizlik məsələləri müzakirə olunub.
Səfət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.



BMT-nin Korrupsiyaya Qarşı Mübarizə üzrə Şəbəkəsinin İdarəetmə Komitəsinin onuncu görüşü

Mayın 19-da Azərbaycan Respublikasının Baş Prokurorluğu və BMT-nin Korrupsiyaya Qarşı Mübarizə üzrə Hüquq-Mühafizə Orqanlarının Global Əməliyyat Şəbəkəsinin (GlobE Network) birgə təşkilatçılığı ilə Bakı şəhərində GlobE Şəbəkəsinin İdarəetmə Komitəsinin onuncu görüşü keçirilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən AZERTAC-a verilən məlumatə görə, tədbirin açılış mərasimində iştirak edən baş prokuror Kamran Əliyev dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində əldə edilən mühüm naiiliyyətlərə toxunub.

Baş prokuror bu sahədə riskləri minimallaşdırmaqla votundaşları dövlət xidmətlərinin göstərilməsində innovativ yanaşmaları özündə comloyon "ASAN xidmət" modelini, Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəəsi barədə ətraflı məlumat verib, habelə xarici nümayəndələrə Azərbaycanın digər institutional, hüquqi və praktiki yanaşmalarını izah edib.

Kamran Əliyev ötən il Çin Xalq Respublikasının Pekin şəhərində keçirilmiş GlobE Şəbəkəsinin növbəti plenar iclasında bugünkü görüşün Bakı şəhərində keçirilməsi barədə qəbul edilən qarara və Azərbaycan Respublikasının İdarəetmə Komitəsinin üzv seçiləməsi görə üzv dövlətlərin nümayəndələrinin minnətdərliyi bildirilib.



GlobE Şəbəkəsinin fəaliyyətinə de toxunma Kamran Əliyev hazırda 126 ölkədən 235 hüquq-mühafizə orqanının fəaliyyətini olğulandırma bilər. O, beynəlxalq təşkilatın korrupsiya cinayətlərinin qarşısının alınması və arasdırılmasında çəvik, işlək və praktiki həllər təqdim etdiyi söyləyərkən, Azərbaycan Respublikasının həmin qlobal təsəssüt inkişafına verdiyi destəyi vurgulayıb.

Açılış mərasimində çıxış edən BMT-nin Narkotiklər və

Cinayətkarlıq üzrə İdarəəsinin (UNODC) Korrupsiya və İqtisadi Cinayətlər Şöbəsinin rəhbəri Brigitte Strobel-Şav, GlobE Şəbəkəsinin İdarəetmə Komitəsinin Sədri Nasser Aabalkal və Sədr müavini Boni de Moreira Soares tədbirin yüksək seviyyədə təşkilinə görə təşəkkür edib və şəbəkəni ötən dövrə həyata keçirdiyi işlərən, həminin İdarəetmə Komitəsinin cari görüşündə müzakirə olunan məsələlərdən sənətənək təqdim etdi.

Daha sonra tədbirin gündəliyinə uyğun olaraq İdarəetmə Komitəsinin seçilmə mexanizminin təkmilləşdirilməsi, korrupsiya cinayətlərinin arasdırılmasında ölkələrarası məlumat mühadiləsinin modeli və şəbəkənin üzv ölkələrinin yerli təcrübələrinin müsbət formalaşdırılması kimi məsələlərə ətrafında fikir mübadiləsi aparılıb.

Baş Komitə üzvləri müvafiq sənəd layihələrini məzmununu təkmilləşdirib və gələcək fəaliyyətin istiqamətlərini müəyyənəşdirmək üçün qərarlar qəbul edilib.

Baş prokuror Kamran Əliyev həmçinin Səudiyyə Ərabistanı Krallığının Nazarət və Korrupsiyaya qarşı Mübarizə Qurumunun (NAZAHƏ) prezidenti Mazin Bin İbrahim Əl-Kahmus ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Səudiyyə Ərabistanı arasında mövcud olan olğuların və hüquq-mühafizə sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub. Kamran Əliyev korrupsiyaya qarşı mübarizədən təcrübə mühadiləsinin və qarşılıqlı olğuların yarıcılığını vurğulayıb.

Mazin Bin İbrahim Əl-Kahmus isə Səudiyyə Ərabistanının korruptionun qarşısında mübarizədən təcrübə mühadiləsinin gücləndirilməsinə və həqiqi mehanizmlərin gücləndirilməsinə verdiyi önəməndən danışır. O, beynəlxalq əməkdaşlıq, xüsusi GLOBE Şəbəkəsi çərçivəsində təcrübə və məlumat mühadiləsinə açıq olduğunu və istiqamətdə Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə maraq göstərdiklərini bildirib.

Sonra qonaqlar Baş Prokurorluğun Tarix Muzeyində Ulu Önder Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş guşə ilə tanış olub və Azərbaycan Prokurorluğunun keçidi inkişaf yolunu oks etdirən ekspozisiyaları izleyiblər.

Daha sonra qonaqlar Baş Prokuror Kamran Əliyevin məzənətindən təqdim etdi. Həmçinin, Mərkəzi İdarəəsinin Baş direktoru Moxtar Laxdarinin rəhbərlik etdiyi nümayəndələrə təcrübə mühadiləsinin təsdiqini təqdim etdi.

Görüşdə həmçinin Səudiyyə Ərabistanı Krallığının ölkəməzəkəsi səfiri İssam bin Saleh El-Cuteyli də iştirak etdi.

Baş Prokuror korrupsiyaya qarşı beynəlxalq əməkdaşlıq çərçivəsində üç ölkənin nümayəndə heyəti ilə görüş keçirilib



Azərbaycan Respublikasının Prezidenti canab İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, Azərbaycan Prokurorluğu beynəlxalq tərəfdarlıqla səmərəli əməkdaşlıq edir və bəzən qlobal və regional təşəbbüsərlərə fəaliq göstərir.

Baş prokuror Kamran Əliyev Azərbaycan ilə Qətər arasında mövcud olan güclü siyasi olğuları və əməkdaşlığı qeyd edərək, iki ölkənin müxtəlif sahələrinin əhəmiyyətini vurğulayıb.

Tanzaniya, Madagaskar və Əlcəzair nümayəndələri ilə aparılan müzakirələrdə korrupsiyaya qarşı fəaliyyətin hem regional, hem dənizlərə təsdiq etdirildi.

Nümayəndə heyətlərinin Azərbaycan Prokurorluğunun keçidi inkişaf mərhələlərini təqdim etdirən ekspozisiyaları izleyiblər.



Görüşdən sonra qonaqlar Baş Prokuror Kamran Əliyevin məzənətindən təqdim etdi. Həmçinin, Mərkəzi İdarəəsinin Baş direktoru Moxtar Laxdarinin rəhbərlik etdiyi nümayəndələrə təcrübə mühadiləsinin təsdiqini təqdim etdi.

Litva şirkəti ilə "Araz Vadisi İqtisadi Zonası"nda həyata keçirilən mebel klasteri layihəsi müzakirə olunub



İqtisadiyyat naziri Mikail Cabbarov Litvanın "Dominari" şirkətinin nümayəndələrini ilə görüşüb.

Nazirliyindən AZERTAC-a bildirilir ki, şirkət təmsilçilərinə ölkəməzəkənin elverişli biznes mühiti, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülen işlər barədə məlumat verilib.

Litva ilə iqtisadi tərəfdən işin inkişafı, biznes subyektləri arasında qarşılıqlı faydalı olğuların, cümlədən investisiya əməkdaşlığının genişləndirilməsinin önemi vurğulanıb. Tərəflər həmçinin işgalanmış azad olumlu orazilərin investisiya potensialı, şirkət tərəfindən Cəbrayıl rayonunda "Araz Vadisi İqtisadi Zonası" sonaş parkında həyata keçirilən mebel klasteri layihəsi barədə müzakirələr aparıblar.

Vyetnam Sosialist Respublikasının Baş Prokurorluğunun nümayəndə heyəti ölkəməzədə səfərdədir



Azərbaycan Respublikasının Prezidenti canab İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən, Azərbaycan Prokurorluğu beynəlxalq tərəfdarlıqla səmərəli əməkdaşlıq edir və bəzən qlobal və regional təşəbbüsərlərə fəaliq göstərir.

Bununla yanaşı, beynəlxalq hüquqi münasibətlərin möhkənləndirilməsi məqsədilə torofdaş qurumlarla birgə kompleks tədbirlər həyata keçirilir.

Baş prokuror Kamran Əliyev Vyetnamda qarşılıqlı məzakirələrə təqdim etdi.

Görüşdə baş prokuror Kamran Əliyev Vyetnamda qarşılıqlı məzakirələrə təqdim etdi.

Vyetnam Sosialist Respublikasının Baş Prokurorunu müavini Nguyen Quang Dunqun rəhbərlik etdiyi nümayəndə heyəti həmin beynəlxalq tədbirlərdə iştirak məqsədilə ölkəməzədə səfərdədir.

Səfər çərçivəsində nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli Lider Heydor

Olyevin məzarını ziyarət etdi, xatirəsini qəhrəmanlıq məzənətindən təqdim etdi. Həmçinin, Vyetnamda qarşılıqlı məzakirələrə təqdim etdi.

Baş prokuror Kamran Əliyev Vyetnamda qarşılıqlı məzakirələrə təqdim etdi.

Görüşdə baş prokuror Kamran Əliyev Vyetnamda qarşılıqlı məzakirələrə təqdim etdi.

Vyetnam Sosialist Respublikasının Baş Prokurorunu müavini Nguyen Quang Dunqun rəhbərlik etdiyi nümayəndə heyəti həmin beynəlxalq tədbirlərdə iştirak məqsədilə ölkəməzədə səfərdədir.

Vyetnam Sosialist Respublikasının Baş Prokurorunu müavini Nguyen Quang Dunqun rəhbərlik etdiyi nümayəndə heyəti həmin beynəlxalq tədbirlərdə iştirak məqsədilə ölkəməzədə səfərdədir.

"Azərbaycan"



Demokratiyanın iki üzü - ədalətin ikili standartı

Fransa beynəlxalq qanunları kobud şəkildə pozmaqda davam edir

Ölkənin keçidiyi tarixi yollar onların kimliyini göstərir. Tarix işi noyutunutur, baş verən bütün hədəfləri yaddaşının dörün qatlarında olduğu kimi qoruyub saxlayır. Elə ölkələr var ki, onların tarixi qanla, soyqrımlarla doludur. Özünü dünyaya demokratiyanın beşyi kimi göstərmək isteyen Fransa da belə ölkələrdən biridir. Bir dövlətin tarixi hərbi cinayətlər, soyqrımlarla, qanlı əməllərlə doludur.

Təsəssüf doğuran odur ki, rəsmi Paris özünün qanla dolu olan tarixinə baxış utanmaq əvəzində, müstəmləkəlik siyasetini davam etdirir. Zaman-zaman dünyamın müxtəlif regionlarında 50-dən çox dövlətin orasını işğal edərək, yerüstü və yeraltı sorvələrini talayan, xalqlarını uzun illər əsarətdə saxlayan Fransanın törfəti soyqrımları boşriyiyət oleyhino on qatı cinayətlər hesab etmək olar.

Ötən illər ərzində Parisin on qoddar və amansız müstəmləkəsi siyasetinə məruz qalan ölkələrdən biri de Əlcəzairdir. Müxtəlif illərdə bu ölkədə fransızlar 1,5 milyon nəfəri böyük amansızlıqla qetlə yetirib, 100 minlərə insani ağır yaralayıblar. Tarixi monbolardan məlumdur ki, Fransa hökuməti Əlcəzairde hakimiyətinə tohluke yaranan xalq hökəyatının qarşısını almaq üçün bu ölkəyə 500 min nəfərdən ibarət ordusunu hissəsi yeridib. Bütöyük güclə xalq hökəyatını yaratmağa çalışıb. Töküdüy qanlarla kifayətlənməyən Paris işğal etdiyi, soyqrımı törfəti Əlcəzairinə əzarazisində 5 milyondan çox mi-



na basdırıb. Demokratiyanın insan azadlığından dəm vuran Fransa hömən minaların xərçənlərini hələ de Əlcəzair tərəfinə verməyib. İnsanların ölümüne səbəb olan belə yaramaz əməller tərəfdən Parisin demokratiyadan danışmağı mənəvi haqqı yoxdur.

Fransa işğal etdiyi Cibuti, Nigeriya və Çadda da bir-biri-nin ardıcınca beşəriyyəti tarixini qara ləkə gotırın eyni qanlı əməlləri törədib. Tarix "elm adamlarının soyqrımı" kimi yazılılmış hadnisi de fransızlar törədiblər. Fransa təkəc 1917-ci ilde Çadda dini həyatı yeniden nizamlamaq adı altında konfrans teşkil edərək tədbirə qatılan 400-ə yaxın müsələman elm adamlının hamisini sorğu-sualsız güllələyib. Seneqal, Benin, Burkina-Faso, Qabon, Qvineya, Ekvatorial Qvineya, Fildişi Sahili, Kamerun, Mavritaniya, Nigeriya, Tunis, Vyetnam, Martinika adası və digər orazilərdə eyni qanlı əməllər tərəfdən Fransa XIX əsrə müstəmləkə mühərbiyələrindən ölüdürələr döyüşçülərin 18 min ədəd kəllə sümüyüն Parisin İnsan Muzeyində saxlayır ve

utanmadan nümayis etdirir. Hömən kəllə sümüklərinin 500-dən çoxu əlcəzairlər döyüşçülərinə məxsusdur.

Fransa ordusunun Qəmor Adalarına ilk hücumları 1830-cu ilde başlayıb. 1841-ci ilde ölkənin bir parçası olan Mayot (Mayotta) adası təkülən coxlu qanlar bahasına ole keçirilib. Fransa bu zaman tökdüyü qanlarla kifayətlənəməyərək soyqrımları törfəmkədə davam edib. Nohayet, 1886-ci ildə işğalçılar qalxanlara qarşı böyük amansızlıq gösterib. Qisa müddət ərzində yüzərlərə insan həbs olunaraq zindanlar atılıb, edam edilib. Qot və edamlarla isteyinə nail olmuş Fransa 1974-cü ilde adaların gəlöcəyinə dair referendum keçirməyə razılıq verib. Ancaq işğalçı Fransə Mayotu əlinde saxlayıb, qalan adaların əhalisine isə müstəqillik verib. Paris 1 yanvar 1976-ci ilde Mayot adası xaric, Qəmor Adaları tövdətinin müstəqillikləri

üçün daim fransızlara qarşı mübarizə aparıblar. İkiinci Dünya müharibəsindən sonra Qəmərdo müsələmlərinin azadlıq mübarizəsi güclənib. Fransa ona qarşı olan təzyiqi və taqiblərin qarşısını almaq üçün qanlı əməller törədib. Azadlıq və müstəqillik uğrunda mübarizə qalxanlara qarşı böyük amansızlıq gösterib. Qisa müddət ərzində yüzərlərə insan həbs olunaraq zindanlar atılıb, edam edilib. Qot və edamlarla isteyinə nail olmuş Fransa 1974-cü ilde adaların gəlöcəyinə dair referendum keçirməyə razılıq verib. Ancaq işğalçı Fransə Mayotu əlinde saxlayıb, qalan adaların əhalisine isə müstəqillik verib. Paris 1 yanvar 1976-ci ilde Mayot adası xaric, Qəmor Adaları tövdətinin müstəqillikləri

yeni qəbul etmək məcburiyyətində qalıb.

BMT Baş Assambleyasının "Müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyyin verilmesi haqqında" boyannamasının qəbul olundusundan uzaq illər keçməsinə baxma-yaraq, Fransa hələ de bu sənədin tələblərinə eməl etmir. İllərden bəri işğalda saxlaşlığı insanlara, ölkələrə müstəqillilik vermir. Bütün bunlar isə neokolonializm rosmi Parisin siyasetindən aparıcı xətt olduğunu dünyaya göstərir. BMT Baş Assambleyasının "Müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyyin verilmesi haqqında" boyannamasında qeyd edilir: "Xalqların yad boyundurğuna və hökmənlərinin təbe edilməsi və onları istismar etməsi insan hüquqlarının inkarıdır. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə ziddir və bütün dünyada omadəşlərin inkişafına və sülhün bərçərərə olmasına mane olur". Göründüyü kimi, boyannamədə BMT üzvü olan bütün dövlətlərdən müstəmləkəciliyin hər cür forma və təzahürlərinə son qoyulması istenilir. İşğalçı, müstəmləkəciliyin siyaseti yüksəldən Fransa bu boyannamədən iştirakçıları kəbus şəkildə pozur.

Azərbaycan daim Fransanın neokolonializm siyasetinə qarşı principil məvqəe sərgiləyir. Bakı Təşəbbüs Qrupunun təşkilatlığı ilə ötən illər hadisədir. Ermənistanda iqtisadi artımı, real gəlir artımı deyil. Ermənistandan iqtisadi artımı sosial təbəqələr arasında son dərəcə boraborsuz şəkildə bələdib. Rəqəmlərdən görünür ki, iqtisadi artımın bəhrələri yalnız Paşinyan komandasına yaxın olan olyarx qruplar və iri ticarətçilər arasında dolasır, sadə erməni sakın isə gün-dəlik çörək problemi ilə üz-üzədir.

Bu voziyət Ermənistandan sosial struktur üçün tohlikələr oldu-

ğasıdır. Ermənistanda iqtisadi inkişafın tempinin azalması və tənəzzülə bağlı Avropa Bankının proqnozlarını da buraya əlavə et-sək, aydın olar ki, bu ölkə xarici investorlar üçün tam maraqlıdır.

Proqnozlara görə, bu ilin qalan dövrü üçün xaricən Ermənistana gələn pul transferleri yarıbəriyə azalacaq, ixracı isə 10-15 faiz ixti-sar olunacaq. Hazırda Ermənistanın xarici valyuta etihadıta son 7 ilin on aşağı seviyyəsindədir. Ermənistan hökumətinin hansısa xarici dövlət və ya beynəlxalq maliyyə qurumu tərəfindən irihəmli yardım alacağına heç bir ümidi də yoxdur.

Bütün bunlar Ermənistanda voziyətin nə dərəcədə ağır olduğunu aydın şəkildə nümayis etdirir və bir da tösdigədir ki, bu ölkəni qarşısındaki dövr ərzində daha böyük çətinliklər gözləyir.

**Elçin CƏFƏROV,
"Azərbaycan"**

Paşinyanın açıqlaması konstruktivlikdən tamamilə uzaqdır

Ermənistanın baş naziri Nikol Paşinyanın Avrope Sıyası Birliyinin 6-ci Zirvə toplantısı çərçivəsində azərbaycanlı jurnalistin sənalı verdiyi cavablar onun sühlə bağı fikirlərində somimi olmadığını bir dərəcədə göstərdi. Bu ölkənin rəsmi şəxsləri tərəfindən tez-tez sühlə bağı ümidi verici çıxışlar eşidilsə də, bütün bunların mani-pulyasiyadan başqa bir şey olmadıq-aq-aydır ortadadır.



Milli Məclisin deputati Sahib Aliyev qəzeti məsələsində bildirib ki, Nikol Paşinyanın İctimai TV-ye açıqlaması zamanı onun hərəkətlərində, dediklərində nə isə yeni bir şey müşahidə etmədik. Onun səsinin tonunun bütövlük müləyim karakteri daşımasına baxmayıaraq, burada konstruktivlikdən danışmaq qotiyon məmənəyərək deyil: "Biz yeno Ermenistanın baş nazirinin somimiyyətdən uzaq, sühlə gündeliyindən çıxış etsə də, sühlə xidmət etməyən yanaşmasını gördük. Baş nazir gözəl bilir və der ki, konstitusiyalarına dayıqlı etmədik, orada Azərbaycan torpaqlarının bir hissəsinin Ermenistanın tərkib hissəsi kimi tosbitini aradan qaldırmayınca və Minsk qrupunun buraxılması ilə bağlı Azərbaycanla birgə addım atmayınca arzuladıqları sühl müqaviləsi mümkün deyil. Sühl sazişi isə indiki vaxtda Paşinyana hava və su kimi lazımdır.



dir. Çünkü onun hakimiyətdə qalmasını təmin edəcək on güclü arqument Azərbaycanla sühl anlaşması ola bilər. Öks təqirdə aparan sosio-əsaslı sorğular da göstərir ki, Paşinyan seki-ni uduzacaq. Ermenistan'daki quzğunların hodolərindən, terror onasını olanların dediklərindən belə belli olur ki, Paşinyanın seki-kids mögləb olmasının həmcinin hayatı itirməsi anlayını daşıyır. Ona görə yaxşı olar ki, Ermənistanın baş naziri belə sadə, firmanın yanaşmardansın, deqiq addımlar atıvə Prezident İlham Əliyevin əvvəlki xəbərdarlıqlarından düzgün nəticə çıxarsın".

Deputat qeyd edib ki, Prezident İlham Əliyev dəfələrə xəbərdarlıq edib, Paşinyanı sühl sazişi imzalamaya çağırıb. Əgər o müqavilə imzalanırsa, Ermənistanın baş naziri indiki vəziyyətə üzərəməyəcək. Hələ vaxt var. O, düzgün nəticə çıxarmalı və verilən vaxtdan özü və ölkəsi üçün də doğru istifadə etməlidir.

S. Aliyev sonda vurğulayıb ki, Azərbaycanın Ermənistandan sühl müqaviləsi imzalamaq deyilən tələblərin yerinə yetiriləməsindən keçir.

**Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"**



Ermənistanda 600 min nəfər aclıqla üz-üzədir

Bu, 3 milyon əhalisi olan kiçik dövlət üçün ciddi signaldır

Postmüharibə dövründə yaranan mövcud sosial-iqtisadi durum, Azərbaycanla sühl müqaviləsinin imzalanmasının müxtəlif bəhənlərlə uzadılması Ermənistanda yaşayış seviyyəsinin daha böyük sürətlə pişəşmək olduğunu göstərir. Siyasi ekspert Samvel Karapetyan deyib ki, Ermənistan əhalisi yaşamır, sürüñür. Achiq və səfələt içindədir. Bir qrup isə o qədər varlanıb ki, artıq bir-birləri ilə didişirələr.

Iqtisadiyyatın ifrat mərkəzləşdirilməsi, bütün resursların həkimiyətdəki aile ilə olıqlarxların əlində comloşması, vergilərin qarətənəqarılması nəticəsində Ermənistanda ağır bir situasiya formalanıb. Bundan xilas olmaq üçün isə sadə votondaşlar xaricə qəzəməga üstünlük verirler. Aparılan sorğuların məlumat olub ki, əhalinin 87 faizi yaşayış seviyyəsindən nadirən. Respondentlərin 28 faizi ölkənin tərk etmek istədiyini bildirib.

BMT-nin Ərzaq Programının regional nümayəndəsi Nana Skau açıqlama verərək bildirib ki, Ermənistanda əhalinin 23 faizi - təxminən 600 min nəfər - ərzaq təhlükə-

sizliyi problemi ilə üzüşib. Üç milyonluq əhalisi olan Ermənistan üçün bu göstərici sadəcə sosial yox, həm də siyasi, iqtisadi və mili təhlükəsizlik məsesi kimi nəzərdən keçirilməlidir.

Paşinyan hakimiyəti və erməni siyasi dairələri bu reallığı ya görəmdən görür, ya da qəsdən sururlar. Ermənistan comiyətində bu problem nə ictimai diskussiyalarda yer alır, nda Paşinyan hakimiyətinin gündəmində diqqəti layiq hesab olunur. Halbuki bu 600 min nəfərlik göstərici hər bir dövlət üçün ciddi signaldır.

Paşinyan hökumətinin son ilərə reklam etdiyi "statistik iqtisadi

di artım", əsildə, real gəlir artımı deyil. Ermənistanın iqtisadi artımı son dərəcə boraborsuz şəkildə bələdib. Rəqəmlərdən görünür ki, iqtisadi artımın bəhrələri yalnız Paşinyan komandasına yaxın olan olyarx qruplar və iri ticarətçilər arasında dolasır, sadə erməni sakın isə gün-dəlik çörək problemi ilə üz-üzədir.

Bu voziyət Ermənistandan sosial struktur üçün tohlikələr oldu-

ğasıdır. Ermənistanda iqtisadi inkişafın tempinin azalması və tənəzzülə bağlı Avropa Bankının proqnozlarını da buraya əlavə et-sək, aydın olar ki, bu ölkə xarici investorlar üçün tam maraqlıdır.



